

**ZAHİD XƏLİL**

**QIZLAR ŞEİR  
OXUYUR  
SEVGİ YAŞINDA**



ZAHİD XƏLİL

84(5422)-5  
20 48

# QIZLAR ŞER OXUYUR SEVGİ YAŞINDA

MƏCBURİ NÜSXƏ

№ \_\_\_\_\_

Bakı – 2007

F. Kəçəri adına  
Azərbaycan Dövlət Uşaq  
KITABXANASI  
INV. № 65455

Redaktor: R.YUSİFOĞLU

Rəyçi: G.ƏSGƏRLİ

Zahid Xəlil. Qızlar şeir oxuyur sevgi yaşında. Bakı 2007,  
80 səh.

©  $\frac{1947000809-007}{1952008-007}$  -2007

*Şer ilk sevgilim ilk məhəbbətim,  
Əbədi qoynuna aldı məni o.  
Mən ona könülümün oldunu verdim,  
Ömürlük bir oda saldı məni o.*

*BİZİM BAĞÇAMIZA  
BİR ÇƏMƏN DÜŞÜB...*

*MƏNİM ÖMRÜM*

Neçə ilin arxasında  
Qaldı mənim uşaqlığım.  
Orda qaldı  
Əfsanəvi igidliyim, qoçaqlığım.  
Mən illəri dağ yolutək  
Çıxdım, gəldim..  
Ötən günlər çevrildilər Mən oldular.  
Puç etdiyim aylar, illər  
Saçlarımda dən oldular.  
Uşaqlığım çayda axdı  
Düzdə qaldı.  
Sakitliyim qarlı qışda,  
Coşğunluğum yazda qaldı.  
Anam deyir səhər - səhər  
Çəmən boyu qaçırmişəm.  
Düzənlərin sükutunu.  
Çiçəklərin yuxusunu qaçarmışam.  
Yol keçmişəm qocaların  
Əsəbindən, qəzəbindən.  
Uyumuşam gecə-gündüz  
Bir qadının ürəyində.  
Mən olmuşam dadı - duzu  
Hər yeyilən çörəyin də.  
Uşaqlığım gəncliyimə verib məni.  
Dəcəlliyim, şıltaqlığım,  
Bir əyilməz vüqar olub.  
Mən deyirdim bu vüqarı  
Qıra bilən qüvvə yoxdu,  
Öz taxtımdan çox tez saldı  
Bir qız məni,  
Məğlub etdi  
O tufəngsiz, topsuz məni.  
Düşünürəm gənclik mənə  
Sevgi verib

Vüqar verib.

Bir vaxt məni qucağında yırğalayan

Mavi Göy -göl, o dəli Kür

Bu gün mənim ürəyimdə

Sözə dönür, şərə dönür.

Deyəmmərəm bu dünyadan

Mən nə zaman köçəcəyəm

Hələ neçə dost qəlbində

Neçə düşmən hiyləsindən keçəcəyəm

## BU YERLƏR

Mən ki, unutmuram

heç bircə an da,

Mənim uşaqlığım

gəzən oylağı.

Dovşanlar qarşımdan

Qorxub qaçanda

Dovşantək dovşandan

Qorxutdum çağı.

Hey hücum çəkərdi

Çölə dəstəmiz,

Bitərdik çəməndə

Tər çiçək kimi.

Günlərlə kəpənək

Qova - qova biz,

Ötürdük günləri

Kəpənək kimi.

## ATALAR

Mənim atam.  
Qonşusunun toyuğuna daş atmayıb.  
Arvadını, uşağını  
Özgəsinin hesabına yaşatmayıb.  
Külfətimiz lap çox idi  
Bir damıydıq  
Belə çoxluq qorxutmazdı atamızı.  
Ac qalmağa qoymayıbdı atam bizi.  
Yağı düşməni yeriyəndə  
Üstümü zə addım - addım.  
Cəbhələrə yola düşdü  
Gözlərimdə mənim əksim,  
Ürəyimdə mənim adım.  
Arzusuna qələm çəkdi  
Ümidini puç elədi  
Mən dünyada qalım deyə  
Bu dünyadan köç elədi.  
Ədəy dayım, Fərrux əmim, Xələf babam  
( Döyüşlərdə hayıf oldu tələf babam )?  
Gülüşlərim sizin üçün ən müqəddəs bir səs idi.  
Birinizin ciyərpərə uşağınız  
Hamınızın körpəsiydi  
Mən ki, sizin şəkəriniz, balınızdı.  
Elə bil ki, hamınızın balınızdı.  
Atardınız, tutardınız, öpərdiniz.  
" Abdullanın oğlu " - deyə  
Bu öpüşə siz məhəbbət qatardınız.  
Ay atalar, ay atalar, ay atalar.  
Yox, sizləri unutmam mən bir an da  
Xoşbəxt ollam ömrüm boyu  
Sadiq qalsam mən bu anda.  
Bu dünyada ən müqəddəs adamsınız.  
Ayrı adda gəzirsiniz yer üzündə.  
Elə sizi görən zaman

Sanıram ki, atamsınız  
Sinəm üstə gəzmək belə istəsəniz  
" Gəz " deyərəm  
Bir vaxt məni öz çiyində gəzdirəni  
Başım üstə gəzdirərəm,  
Böyüyübdü bizim nəsil.  
Tanıyırıq dostumuzu, yadımızı  
Ən müqəddəs inci kimi  
Qoruyarıq, saxlayarıq adınızı.

Bakı, 1967.

## ANAMA

Ana, neçə gündür,  
Gör bir neçə gün,  
Ayrıla bilmirəm düşüncələrdən.

Titrək əllərinə  
Söz demək üçün,  
Söz üstdə sübhəcən

Titrəyirəm mən.

Bir qollu - budaqlı cavan olmuşam,

Səni sevindirir bu çağım mənim.

Amma gec gələndə evə bir axşam,

Deyirsən:

- Hardadır uşağım mənim ?

Eşqin ürəyimdən

Silinən deyil,

Söylə, kim bağlamaz məhəbbət sənə?

O ağ saçlarına baxdım,

Elə bil,

Gümüş tac bəxş edib

Təbiət sənə.

## SALATIN

İgid jurnalistimiz Salatın  
Əsgərovaya ithaf edirəm.

Ay anamın adaşı

İgid bacım Salatın

Ürəyimdə qövr edən

Ağrım - acım Salatın

Biz sənə ağlayırıq,

Sən şəkildə gülürsən

Elə bu gülüşünlə

Çoxunu öldürürsən

Laçın dolaylarında

Şığıyan tərlan idin

Bir axımlıq sel idin

Bir anlıq tufan idin

Axı o dəftərində

Yazdıqların nəydi ki ?!

Düşmənin ürəyindən

Güllə kimi dəydi ki!

Gözəl bacım, gül bacım,

Qar qız kimi ağ idin

Qayaların içində

Bitən bir zanbaq idin

Göylərimin tərlanı

Dağlarımın sayadı!

Tərlanların yuvası,

Məzarı da qayadı.

Çıraq kimi sönməyin

Oldu dərd qayalara

Mamır olub yapışdın

Dərin, sərt qayalara

Qanının rəngi qalıb,  
Lələnin yarpağında  
Sonanın dimdiyində  
Kəkliyin dırnağında

Çiçək toxumu kimi  
Səpildin bu dağlara,  
Hələ biz də dözüürük  
Ay bacım, bu dağlara

Nə yaxşı ki, şəkildə  
Sən beləcə gülürsən  
Elə bilirəm yəqin  
Sabah işə gələrsən

Qarabağda nə gördün?  
Sabah gəl söylə bizə.  
Çiçək kimi səpələ  
Gülüşü üstümüzə.

Gəl ay bacım, sevindir  
O gül Balan Ceyhunu.  
Biz bir təhər dözüürük  
Kiritmək olmur onu.

Ay anamın adaşı  
İgid bacım Salatın  
Ürəyimdə qövr edən  
Ağrım - acım Salatın

## VƏTƏN, MƏNƏ OĞUL DEMƏ.

Şəhidlər xiyabanında düşüncələr.

Sən mənə oğlum demişdin,  
Vətən, mənə oğul demə.  
Şəkərim, noğulum demişdin.  
Vətən, mənə oğul demə.

İgidlərim daşa döndü,  
Yanaqlarda yaşa döndü,  
Uçub gedən quşa döndü,  
Vətən, mənə oğul demə.

Mən deyirdim güləmmərəm  
Görüşünə gələmmərəm  
Bu dərd ilə öləmmərəm  
Vətən, mənə oğul demə



## GƏLİB.

Yenə bahar gəlib cilvələnərək,  
Yerin doqquz aylıq arzusudur o.  
Hər yamac gözündə bitən min çiçək,  
Hər bulud gözündən axan sudur o.

Gəlib təbiətin yel atlarında,  
Gəlib qaranquşun qanadlarında.

Çəkilir düzlərin o qar tülləri,  
Torpağın gəlinlik duvağı kimi.  
Çıxır qar altından novruz gülləri,  
Baharın qələbə bayrağı kimi.

Çəməndə sayrışır yazın arzusu  
Sübhün üzündənmi şəh ələnidir?

Yoxsa bir gözəlin boyun bağısı,  
Qırılıb çəmənə səpələnidir.

Gün batar, lalələr qızarar, yanar,  
Lalələr çəməninin qızıl zəridir.  
Şəfaqlər çəməndən üzülər qalar,  
Lalələr günəşin zərrələridir.

Yenə bahar gəlib cilvələnərək.  
Yerin doqquz aylıq arzusudur o.  
Hər yamac gözündə bitən min çiçək,  
Hər bulud gözündən axan sudur o.

## BİZİM BAĞIMIZA BİR ÇƏMƏN DÜŞÜB.

Bizim bağçamıza bir çəmən düşüb,  
Sürüşüb baharın çiynindən düşüb.

Gündüzlər nə qədər quzu var orda,  
Xırp-ha-xırp otlayır, quzular orda.

Səhərlər çəməndə şəh var, inci var.  
Şəhlər quzuların gözü tək parlar.

Düzü başdan – başa tərifdir çəmən.  
Quzu tükü kimi zərifdir çəmən.

Gəlin, siz də görün çəmənzarını,  
Amma ürkütməyin quzularımı.

Bizim bağçamıza bir çəmən düşüb,  
Sürüşüb baharın çiynindən düşüb.

Torpağın alt qatından  
Keçib gəlir çiçəklər.  
Yerin tül köynəyini.  
Deşib gəlir çiçəklər.

Göydə bulud toqquşur,  
Yerdə qiyamət olur.  
Tufanlarla gələn qış,  
Tufanlarla qovulur.

## BƏNÖVŞƏ


Küknar meşəliyində,  
Mat qalmışam bir işə  
Buz layının üstündə,  
Şölələnir bənövşə.

İstəyirəm qışqıram,  
Eşidən yox heç məni.  
Onun bəyaz alovu  
Yandıracaq meşəni.

Kirpiyini qırpmadan.  
Durub üzü günəşə.  
Əridikcə buz layı,  
Gülümsünür bənövşə.

## NOVRUZ GÜLÜ.

Açıl ay novruzgülü,  
Nə utan, nə gözlə sən.  
Açıl mənim çiçəyim,  
Açıl elə nazla sən.  
Utanıb gəlişindən,  
Gedir soyuq, gedir qar.  
Məcrasına sığmayır,  
Sevincindən bu çaylar.  
Gəlibdir qaranquşlar,  
O köksü dümağ quşlar.  
Evlərdə ev qururlar.  
Bu qocaman qayalar,  
Bu ünyetməz dərələr  
Qarın son gedişinə.  
Qışın son gülüşünə.  
Gülə - gülə baxırlar.  
Gəl ay mənim qəşəngim.  
Gül ay mənim qəşəngim.  
Bircə sirri söylə sən,  
Halı et məni gülüm:  
Sən baharı gətirdin,  
Ya bahar səni gülüm?!  
Açıl ay novruzgülü,  
Nə utan, nə gözlə sən.  
Açıl mənim çiçəyim,  
Açıl elə nazla sən.



## BULAQ.

Cağlayırsan, axırsan,  
Əziz bulağım mənim.  
Toxunur dodağına,  
Hərdən dodağım mənim.

Gün vurur parıldayır,  
Suların gövhər kimi.  
Düşübsən çəmənliyə,  
Bir gümüş kəmər kimi.

Eh, mənim gözlərimdə,  
Bir dənizsən - damla sən.  
Çağla, mənim bulağım,  
Çağla, yüz ilhamla sən.

## DƏNİZƏ AXŞAM DÜŞÜR

Yenə büllur şəfəqlər  
Ayrılır boz sulardan.  
Günün son gülüşüylə  
Alovlanır asiman.

Dalğalar şəfəqlərlə  
Qucaqlaşır, öpüşür,  
Dənizə axşam düşür.

Buruqların qoynunda  
Gör nə qədər adam var.  
Dənizin qucağından  
Çay keçirdir adamlar.

Çoxu növbədən çıxır  
Bir - birilə görüşür,  
Dənizə axşam düşür.

İndi neçə min işıq  
Suya qızıl səpələr.  
Köynəyini dəyişər  
Göy köynəkli ləpələr

Qağayılar rəqs edir,  
Qağayılar ötüşür,  
Dənizə axşam düşür.

Bir qız durub sahilə  
Gözü sularda qalıb.  
Gəlib bütün neftçilər,  
Görən «o» harda qalıb ?!

Sakit bir xəzri əsir,  
Başından şal sürüşür,  
Dənizə axşam düşür.

Sular göy kimi əngin,  
Səma dəniz rəngində.  
Gör neçə ulduz yanır  
Dənizin çələngində.

Buludlardan ay çıxır,  
Sulara ağ şam düşür,  
Dənizə axşam düşür,  
Dənizə axşam düşür.

Bakı, 1963.

## QAYIQ.

Kiçik bir balıqçı qayığında mən,  
Dənizin seyrinə çıxmışdım dünən.

Qayığı qoynuna aldı göy dəniz,  
Ləpədən - ləpəyə ötürdü bizi.  
Hey avar çəkirdim səssiz - səmirsiz,  
Avarlar sahildən itirdi bizi.

Birdən hücum çəkdi üstümə Xəzər,  
Birdən göy dalğalar aşıb- daşdılar.  
Sahillə baş - başa gələn ləpələr,  
Qayığın altında qucaqlaşdılar.

O ucu görünməz asiman dəniz  
Az qala bükülüb yumaq olurdu.  
Uzaqdan səhraya oxşayan dəniz  
Gah dərə olurdu, gah dağ olurdu.

Hey at oynadırdı göylər, o səhər  
Qaçmışdı suların bəti - bənizi.  
Yaxında sulara hökm edən göylər  
Uzaqda öpürdü coşğun dənizi.

Bakı - 1963.

## SƏFƏRDƏN GƏLİB

Keçib neçə kənddən, şəhərdən gəlib,  
Payız düz bir illik səfərdən gəlib.  
Gəlib toyunu etsin  
Neçə oğlanın, qızın  
Ağaclar şabaş tökür  
Yollarına payızın.

Meyvələrin üzünə  
Toxunur dodaqları.  
Həyasından qızarır  
Almanın yanaqları.  
Keçib neçə kənddən, şəhərdən gəlib,  
Payız düz bir illik səfərdən gəlib.

Sarı ilmələr vurur  
Çuxasına dağların.  
Heyvadan sırğa asır  
Qulağına bağların.

Çöllərin bol məhsulu  
Dəyir boz buludlara.  
Payızı qonaq edin  
Gətirdiyi bu vara.  
Keçib neçə kənddən, şəhərdən gəlib,  
Payız düz bir illik səfərdən gəlib.

Bakı - 1963.

## QIZIL QAZ

Səhər günəş doğanda  
Gölə baxdım.  
Quş dəstəsi çay kimi  
Gölə axdı.

Göl getmişdi axşamdan  
Bal yuxuya  
Nağılvəri qanadlar  
Batdı suya.

Ey qızıl qaz,  
Ey qızıl qaz,

Ey qızıl qaz,  
Qulaq as.

Qızıl ada,  
Üzür suda,  
Üzür suda  
Qızıl qaz!

## QIŞ

Səmanın köynəyini  
Parçalayıb keçir qış.  
Qar yağır, yaman yağır,  
Göydən yerə köçür qış.

Bircə günün içində  
Çayları dayandırır.  
Ürəyinin atəşi  
Yanaqları yandırır.

Qış öpür pəncərəmdən.  
Şüşədə dodaq izi.  
Dağlarda qar vulkanı  
Düzlərdə qar dənizi.

Səmanın köynəyini  
Parçalayıb keçir qış.  
Qar yağır, yaman yağır,  
Göydən yerə köçür qış.

Çaylağa sürü enir,  
Duman alayı kimi.  
Sürü qar dəryasında  
Üzür qar layı kimi.

Qış bizim qışlaqları  
Ağ çiçəklə basdırır,  
Çobanın papağından  
Qılınc - qalxan asdırır.

Səmanın köynəyini  
Parçalayıb keçir qış.  
Qar yağır, yağış yağır,  
Göydən yerə köçür qış.

Bakı - 1963.

## TUFANDAN SONRA

Birdən hücum çəkdi.  
Üstümə tufan,  
Pərən - pərən düşdü  
Qar topaları.  
Külək papağımı  
Aldı başımdan,  
Soxuldu boynuma  
Qar ləpələri.  
Tufan sakitləşdi,  
Yatdı külək də,  
Elə bil hiddəti  
Tükəndi birdən.  
Geriyə dönmədim  
Qarda, küləkdə.  
Getdim mənzilədək  
Öz yolumla mən.  
Çiynimə qar düşüb,  
Çırpıram ancaq.  
Günəşin altında  
İncəlir indi.  
Dünyaya hökm edən  
Cahangirə bax,  
Çiynimə qısılb  
Dincəlir indi.

## QUMLU SAHİLLƏRİ BUZ TUTDU YENƏ

Qumlu çimərliyi buz tutdu yenə,  
Dalğalar uyuyur körpə uşaqtək.  
Baltikin bu bəyaz sahillərinə  
Töküldü ağ çiçək, gümüşü çiçək.

Sahil qayaları ağ ayı kimi,  
Dayanıb heyrtlə baxır dənizə.  
Uzaqda buludlar qağayı kimi  
Çırpınır, əl edir, hey baxır bizə.

Sabirin, Nüsrətin ayaq izləri,  
Ağ xalı üstündə bəyaz zər kimi.  
Mənimsə uzağa baxan gözlərim,  
Görür bu dünyanı ağ dəftər kimi.

Deyirəm nə zaman açılar baxtım,  
Sözlər ürəyimdə qovrulur axı.  
Səndən ayrılıandan doğma paytaxtım,  
Tufanlar qəlbimdə sovrulur axı.

Duydum bu niskili, duydum dərinədən.  
Başımda bir şimşək çaxacaq mənim.  
Bəlkə də Baltikin sahillərində  
Baxtımın günəşi çıxacaq mənim.

## DEYİRSƏN BƏRK GƏLİB BAKININ QIŞI.

Deyirsən bərk gəlib Bakının qışı,  
Gecələr yenə də gümüşlənibdi.  
Yazırsan çallanıb çınarın başı,  
Torpağa buluddan zər ələnibdi.

Qar yağıb sübhəcən hey narın – narın,  
Nə sənə, nə mənə baxmayıb, yağıb.  
Zeytunun, küknarın, Eldar şamının,  
Yaşıl alovundan qorxmayıb, yağıb.

Ağaclar uzadıb yalın əlini,  
Qarı elə göydə tutmaq istəyib.  
Qaldırıb çiyinə səməni kimi,  
Yenə də buluda qatmaq istəyib.

Keçib addım - addım eldən - obadan,  
Gör neçə qarını bir - bir döyübdü.  
Bağçalar utanıb şaxta babadan  
Cığır yaxasını düymələyibdi.  
Qəlbimdə hələ yer var işığına  
Gəzmirəm dünyanı divanə kimi.  
Uçub gələcəyəm qar işığına,  
Şama həsrət qalan pərvanə kimi.

Duboltı 1982, Yanvar.

## PEREDELKINODAN UŞAQLARA MƏKTUB

Uşaqlar, adicə kənd deyil ki, o  
Ağ şalvar, göy papaq Peredelkino.  
Yaşıl fəvvarədir elə bil şamlar,  
Qu desən qulağın batar axşamlar.

Qar yağıb bürüyüb bərəni, bəndi  
Yaşılıq göyəcən, qar dizəcəndi.

Dözümdə qayınlar yəqin təkdilər  
Qışın ortasında ağköynəkдилər.

Bir ev var, qar altdan çıxan kimidi.  
Elə bil sahilə çatan gəmidi.

Uzaqdan baxsanız lap gecə yarı  
Yanır sübhə kimi gur işıqları

Bu evdə yazılar təzə əsərlər,  
Bir gün gəlib çatar sizə əsərlər.

Yatın mışıl - mışıl, yatın balalar,  
Yatın ki, bir azdan səhər olacaq

Qəlbimdə nə qədər təzə sözüm var,  
Yazılsa çevrilib əsər olacaq.

Elə mən özüm də yanan işıqam  
Sözlər ürəyimdən çıxacaq bir gün.  
Mənim sübhə kimi yanan işığım,  
Sizin qəlbinizə axacaq bir gün.

## TƏBRİZDƏN DÜNYAYA YOLLAR UZANIR.

Təbrizdən dünyaya yollar uzanır,  
Yollar çox tufana gəribdi sinə.  
Arazdan o tayda ulduzlar yanır,  
Sönən oğulların xatirəsinə.

Hanı papaq altda yatan oğullar?  
Təbriz həbs olunub bir gövhər kimi!  
Təbrizdən Bakıya uzanan yollar,  
Kəsilir yarımçıq ömürlər kimi.

Eyvanlar bu yana dikilən gözdü,  
Dindirsen hönkürüb danışa bilər.  
Təbriz kül altında uyuyan közdü,  
Xəfifcə bir mehdən alışı bilər.

Ay ana Təbrizim, ağır yolların,  
Gəncəyə, Şəkiyə, Şirvana keçmir.  
Mənə uzatdığın cığır qolların,  
Axı heç Arazdan bu yana keçmir.

Kişi qeyrətini yığ qollarına,  
Ana ismətini saxla dərində.  
Əgər od istəsən,

oğullarına,  
Tapşır, od gətirsin kirpiklərində.



## ŞUŞANIN UŞAQLARI.

Təzə çiçəyə oxşar,  
Şuşanın uşaqları.  
Cıdır düzündə oynar,  
Şuşanın uşaqları.

Oğlanlar körpə tərən,  
Qızlar ağ qağaydı.  
Qayalar dərələrdən,  
Çıxan qonur ayıdı.

Şuşanı xonça kimi  
Göyə qaldırıb dağlar.  
Bu xonçanın içində  
Noğul - noğul uşaqlar.

Heç zaman belə güclü  
Görməmişdim dağları.  
Şuşanı qaldırıb ki,  
Dünyanın hər yerindən  
Görsünlər uşaqları.

1970.

## SƏRHƏDÇİNİN DÜŞÜNCƏLƏRİ.

Gecə mürgüledir nəhəng dağı da,  
Gözümü yummuram mən isə bir dəm.  
Dayanıb bir kiçik çay qırağında,  
Böyük bir ölkəyə keşik çəkirəm.

Səssizlik bürüyüb bu sahilləri,  
Şikayət duyuram çayın səsindən.  
İnsan həsrətilə yanan bu yeri,  
İnsanlar, insandan qoruyuram mən!

Yalqız dayanmışam, eh çay da təkdi,  
Axır bu yerlərin sirdaşı kimi.  
Elə bil üstümə töküləcəkdə,  
Ulduzlar, gecənin göz yaşı kimi.

İnsanam, insanı sevən yarandım,  
Vurub yox edərdim neçə səddi mən.  
Özüm sərhədlərə düşməni yarandım  
Fəqət qoruyuram bu sərhəddi mən.

1963.

## YURMALA.

Deyirəm nə qəşəng sözdü Yurmala.  
Yumrudu, yumaqdı, yumşaqdı nədi?  
Bu uzun şəhəri götür yumrula,  
Deyərsən bir nəhəng yumruqdu nədi.

Ağ papaq qış gəlib, gəlib qarıyla,  
Örtüb Yurmalanın qumlaqlarını.  
Qış da bir igiddi, dodaqlarıyla  
Qapayıb Baltikin dodaqlarını.

Amma Yurmala da uzun yol kimi,  
Uzanır dənizə yar olmaq üçün.  
Yurmala əyilir güclü qol kimi,  
Dənizin boynuna sarılmaq üçün.

Töküb ortalığa şəhər varını,  
Gülür çiçək ilə, susur qar ilə.  
Gizləyib meşədə binalarını,  
Gizlənqaç oynayır dalğalar ilə.

İşdi cığırlarda bir az dolaşsan,  
Dələ zarafatla yolu kəsəcək.  
Nazlı küknarlardan bir söz soruşsan,  
Susacaqdı latış gözəlləri tək.

Ağacın başını görmək çətindi,  
Boylansın başından düşəcək papaq.  
Sanki sevgisini, məhəbbətini,  
Yaşıl alov edib, püskürüb torpaq.

1979.

## MOSKVA ÇAYI

O axır sakitcə hər axşam, səhər,  
Şəhərin gör necə yerindən keçir.  
Sübhəcən yatmayan yaşıl meşələr,  
Görəsən bu çaya keşikmi çəkir?

Moskva yenə də çəkir fikrimi,  
Söyüd tellərini darayıb şəhər.  
Baxıram Hindistan qızları kimi  
Çayı bədəninə sarıyıb şəhər.

Moskva - 1967.

## MƏNƏ ÇƏPİK ÇALIB ALQIŞ DEYƏN DOST.

Mənə çəpik çalib, alqış deyən dost,  
Demirəm açılan bir səhərəm mən.  
Məni tərifləmə şər sevən dost,  
Elə tərifsiz də keçinərəm mən.

Sıxılma, salondan səsim gəlməsə,  
Bu kiçik nəğmələr səsimdir mənim.  
Ehtiyacım yoxdur, alqışa, səsə,  
Xəfif bir təbəssüm bəsimdir mənim.

Mən çox görməmişəm bu kürsüləri,  
İndi də süzülür tər yanağımdan.  
Qorxuram bu alqış, çəpik səsləri,  
Məni vaxtsız salar öz budağımdan.

Ey dost, aldatmasın səni təriflər,  
Sən pisi yaxşıdan düz seçməlisən.  
Bu tərif zəhrimar tilsimə bənzər,  
Dahiyə alçağı sevdilər bəzən.

Bir yol alovlanıb yanmamışam ki,  
Yerimdə qalaydı bir az külüm də  
Təzə düymələnən meyvə kimiyəm.  
Burnumdan düşməyib hələ gülüm də

Mənə çəpik çalib, alqış deyən dost,  
Demirəm açılan bir səhərəm mən.  
Məni tərifləmə, şər sevən dost.  
Elə tərifsiz də keçinərəm mən.

## İŞIQLA DOLDURUN ÜRƏYİNİZİ.

Miz üstünə nəyimiz var düzmüşük,  
İşıq keçib, narahatdı qonaqlar.  
Bir gecəlik qaranlığa dözmürük,  
Vurnuxuruq, gərək yansın çiraqlar.

Qoy açsın çiraqlar kirpiklərini,  
İşıqda bir ana nəvazişi var.  
Bəlkə çıraqlar edib ürəklərini,  
Aşib başımızın üstən analar.

Bu həyat dediyin yanan şam imiş,  
İnsan ömrü boyu qaçır işığa.  
Günəş gözlərini belə açmamış,  
Evlər gözlərini açır işığa.

İşıq yol eyləsə rişələrinə  
İnsanın qəlbində sökülər bir dan.  
Bulvarın qaranlıq guşələrində,  
Bir qız işığına yol gedir oğlan.

Yanan çiraqları tez ol, bol eylə,  
İşıqda elə bil qanadlı quşuq.  
Gecə böcəkləri meşə yoluyla,  
Gedər işığında işıldaquşun.

Ürəkdən sevinən, ürəkdən gülən,  
İnsanlar işığa bürünə bilər.  
Qoy yansın işıqlar, ürəkdən gələn  
İşıqlar,

İşıqda görünə bilər,  
Deyirəm dünyanın işıq gözləri,  
Daim qaranlığı izləyəsidir.  
İşıq səadətənin ayaq izləri,  
Hər çıraqlar günəşin bir zərrəsidir.

Günəş kainatda bir kürədir ki,  
İşığı hər evə minnətsiz keçər.  
İşıqlar o qədər bakirədir ki,  
Bütün sərhədləri sənədsiz keçər.  
Dünya bir üzü qış, bir üzü yazdı,  
İmtahan eyləyir hər saat bizi.  
Təkcə çıraqları yandırmaq azdı,  
İşıqla doldurun ürəyinizi.

1979.

## NAZİM HİKMƏTİN ŞER GECƏSİ.

Nazimə söz verdilər,  
Nəfəsini köksünə  
Aldı bir anlıq salon.  
Sakit - sakit  
Şer oxudu.  
Min nəfərlik bir salonda  
Yer yox idi.  
Sevincini  
Misra - misra  
Salon boyu  
Səpələdi.  
Nə bir yerdə həddi keçdi,  
Nə bir yerdə səhv elədi.  
Məmət idi  
Əzəl sözü,  
Son misrası.  
Birdən salon ləpələndi.  
Son misralar  
İtdi çəpik səslərinin arasında.  
Kəsilmədi  
Alqışların arası da.  
Çəpik səsi  
Hücum çəkdi tribunaya.  
Dəydi zəlin tavanına,  
Hiddət ilə.  
Alqış səsi  
Coşdu, daşdı,  
Divarları qılinc kimi  
Kəsdi keçdi.  
Tufan oldu.  
Əsdi keçdi.  
Axdı keçdi,  
Çaxdı keçdi.

## O GÜN.

Necə xoşbəxt idik, nə mehribandıq,  
Alışıb yanırıdık çiyələk kimi.  
O gün əlimizə düşsə bir anlıq  
Asardıq üfüqdən bir fişəng kimi.

On üç qız, iyirmi oğlanlıq azı,  
Yanaqlar yanırıdık dan üzü kimi.  
Bizim qarşımızda büro iclası  
Durmuşdu səadət körpüsü kimi.

Görəsən birinci kim girə bilər?  
Hamıdan ürəkli Nəfisə çıxdı.  
Yamanca pörtmüşdü, baxıb dedilər,  
Bu saat yanağı qanayacaqdı.

Telman özü boyda alov şöləsi,  
Qardaşxan nəyisə əzbərləyirdi.  
Orucun qorxudan batmışdı səsi,  
Kamran asta - asta şer deyirdi.

Hümbət söz açmışdı xam torpaqlardan,  
Medaldan, ordendən danışırıdık o.  
- Komsomol çıxıbdı çox sınaqlardan,  
Dedikcə yanırıdık, alışırıdık o.

Necə xoşbəxt idik, nə mehribanlıq,  
Alışıb yanırıdık çiyələk kimi.  
O gün əlimizə düşsə bir anlıq,  
Asardıq üfüqdən bir fişəng kimi.

1969.

## BU DÜNYA DEDIYİN NƏDİR GÖRƏSƏN?!

Bu dünya dediyin nədir görəsən,  
Bəzəkli - düzəkli yumru şardımı ?!

Təkcə bomboz kürə olsa, düşün sən,  
İnsanlar dünyaya uyuşardımı ?!

Geniş aç gözünü, bir az yaxşı bax,  
Kimi piyadadı, kimisi atlı

Bu dünya kiminə oyun - oyuncaq,  
Bu dünya kiminə bir zarafatdı.

Dünya bir ha deyil, düşünsən əlbət,  
Dünya insanların sayı qədərdir.  
Bu dünya birinə bal kimi şərbət,  
Bu dünya birinə acı, zəhərdir.

Baxıb bu dünyaya insanlar coşar,  
Dünya boy göstərə insan gözündə.  
Hərənin qəlbində bir dünya yaşar,  
Hərənin dünyası gəzər özündə.

Kiminin üzünə dəyər sillə tək,  
Kiminə fağırdan fağırdı, dünya.  
Kiminə həyatdı, ömür sür, kef çək,  
Kiminə dağlardan ağırdı dünya,

## DÜNYANIN.

Gören niyə döndü yenə?  
Üzü dünyanın, dünyanın?  
Ha qışqırır, çatmır mənə,  
Sözü dünyanın, dünyanın.

Ömrü verdim nahaq yelə,  
Korun - korun yandım elə,  
Saçlarımda döndü külə,  
Közü dünyanın - dünyanın.

Dünya deyil, bu savaşıdı,  
Sənə aşdı, mənə daşdı.  
Biri gülür, bir yaşdı,  
Gözü dünyanın - dünyanın.

Yolları çoxdan yağırdı.  
Aldanma, üzdən fağırdı,  
Çəkmək olmur, çox ağırdı,  
Nazı dünyanın - dünyanın.

Bəxtim dönüb ağır daşa,  
Düşübdü gör neçə başa.  
Gözümdə çevrilib qışa,  
Yazı dünyanın - dünyanın.

## DEYİRƏM BƏLKƏ HEÇ...

S.Vurğuna.

Baxdım o heykələ həsrətlə dünən,  
Baxdım, fikrə getdim öz yerimdə mən.

Qarşımda durmuşdu Vurğun elə bil,  
O dalğın saçları yenə sərt idi.  
Deyirəm bəlkə heç o, heykəl deyil,  
Xalqın tunca dönmüş məhəbbətidir.

1963.

## KƏTƏYƏN KOLU.

Hər kəsin öz yolu var,  
Yolu, kətəyən kolu.  
Torpaqdan ayrılanlar,  
Küləklərin quludur,  
Qulu, kətəyən kolu.

Küləklər təpiyində,  
Bu nə həyatdı, söylə,  
Söylə, kətəyən kolu!  
Gücünü topla bir gün,  
Küləyə üsyan eylə,  
Eylə, kətəyən kolu!

Səndən min dəfə zərif,  
Səndən min dəfə güclü,  
Çiçəklərdən ibrət al.  
İbrət, kətəyən kolu!  
Torpaqdan möhkəm yapış,  
Ondan güc al, qüvvət al,  
Qüvvət, kətəyən kolu!

## BİR AZ DANIŞ, QOCA KƏRƏZ.

Qoca Kəpəz,  
Uca Kəpəz,  
Bulaqların ləhcəsiylə  
Bir az danış.  
Göy gölünün ləpəsiylə  
Bir az danış.  
Bir az danış,  
Mənim müdrik babam kimi.  
Gör necə də  
Şah vüqarlı  
Görünürsən sən axşamlar.  
Külək əsir,  
Söhbət edir,  
Yaşıl şamlar.  
Yada düşür,  
Qucağında ötən günüm.  
Dərələrdə,  
Təpələrdə itən günüm.  
Çıxardım  
Cığırları dağ başına.  
Qayaları  
Dərələrə göndərirdim.  
Səssiz - küysüz meşələri,  
Toy - büsatlı  
Bir aləmə döndərirdim.  
O günlərdən bir az danış,  
Qoca Kəpəz.  
Dinləyərim  
Məlikməmməd nağılıtək,  
Uca Kəpəz,  
Bir az danış ...

## DOSTLUQ AĞACI.

Görkəmli Moldav yazıçısı Doyniçin həyatında Litva yazıçısı Eduardas Selelonis qoz ağacı əkib. Yolu düşəndə ona qulluq edir. 1986 - cı ildə mən də həmin ağaca qulluq etdim.

Uzaq Moldav elində, Doyniçin həyatında  
Eduard Selelonis qoz ağacı əkibdi.  
Gizli bir qürur yatır, ağacın xilqətində,  
Düz beş ildi nazını neçə adam çəkibdi.

Cavan bağban bu qozu başqasından seçməyib,  
Onun budaqlarında qışla yaz görüşübdü.  
Şair var ki, baxtına bir ağac da düşməyib,  
Ağaca bax, baxtına iki şair düşübdü.

O da şair kimidi, yarpaq-yarpəq alışı, r,  
Arabir də rəqs edir, çimir günün selində.  
Meh əsəndə titrəyən yarpaqları danışı, r,  
Gah moldavan dilində, gah da Litva dilində.

Baharın öpüşündən yaranıb yarpaqları,  
Körpə barmaqlarını açıb günəşə sarı.  
Rəqqasın qolları tək gərilib budaqları.  
Yel əsəndə baş əyib salamlayır otları

Qoy oynasın, demə ki, oynamağı nahaqdı,  
Oynadı, yarpağından neçə muncuq ələndi.  
Yarpaqları yamyaşıl, yazılmamış varaqdı,  
Budaqları yazmağa can atan bir qələmdi.

Bu ağacı görməyə Titus gəldi, bir də mən  
Bir də ki, Selelonis, aşib daşdı bu ağac.  
Gah oynadı, gah da ki, şer qopdu dilindən,  
Şairdi, rəqqasədi, vətəndaşdı bu ağac.

Titus Ştirbiu - Moldav şairi 1982.

## BİZİM ƏBDÜL MÜƏLLİM.

Görkəmli alim Əbdül  
Əlizadəyə

Ona günəşmi deyim ?  
O günəşin nurudur.  
Bəlkə su deyim ona,  
O sudan da durudur.

Həyatın şirnisindən,  
Çoxları aldı zədə.  
Amma təmiz yaşadı.  
Bu Əbdül Əlizadə.

Bir qarnı tox yaşadı,  
Yaşadı bir qarnı ac.  
Amma əyə bilmədi,  
Onu hər an ehtiyac.

Neçə kitabxanaya,  
Cığır düşdü izindən.  
Neçə cavan müəllim,  
Od götürdü gözündən

Onun kitablarında  
" Qırxıncı qapı " lar var  
Hər adama açılmaz,  
O sehirlı qapılar.  
Səhrdi, müəmmadı,  
Hər sözü, hər varağı  
Odu ondan alıbdı,  
Ələddinin çıraqı

O qapıdan keçibdi,  
Yolu Məlikməmmədin.  
Çevrilib polad olub,  
Qolu Məlikməmmədin.

O qapılardan keçib,  
Nağıl qəhramanları.  
Qılinc qəhramanları,  
Ağıl qəhramanları.



Gözlərində , hələ də  
Sehri od yaşadır.  
Bu Əbdül Əlizadə  
Təmiz bir ad yaşadır.

1995.

## QAR ALTINDA İZİMİZ.

Qar üstə alışan gül idik o gün,  
Körpə ceyran kimi qısıldın mənə.  
O cüt ləpirləri qorumaq üçün,  
Küknar meşəsinə qar düşüb yenə.

Qoy yağsın qar altda qalaq ikimiz,  
Qar deyil, uçuşan ağ kəpənəkdi,  
Bizim qar altında qalan izimiz,  
Yazda bənövşəyə çevriləcəkdi.

## *BİZİM GİZLİ SEVGİMİZ.*

Biz ki, öz sevgimizi,  
Təkcə aya danışdıq,  
Susan gölə danışdıq,  
Axan çaya danışdıq.

Səhər pəncərəmizdən  
Sizin evə gün düşdü.  
Elə bil ki, bir anda  
Hər tərəfə ün düşdü.

Ceyranlar qaçışıyla,  
Kəpənək uçuşuyla.  
Meşə zümzüməsiylə,  
Quşlar şaqraq səsiylə  
Ötdülər bu sevgini.

Elə bil ki, yatanlar ,  
Yuxusundan ayıldı.  
Bizim gizli sevgimiz  
Bu dünyaya yayıldı.

Axı biz sevgimizi,  
Təkcə aya danışdıq  
Susan gölə danışdıq,  
Axan çaya danışdıq.

## *QIZLAR MƏHƏBBƏTDƏN*

*ŞER OXUYUR.*

## QƏZƏL.

Cananıma can söylədim, can deməklə can əskilməz.  
İmansıza iman versən, imandan iman əskilməz.

Demə sevgi hədəf şeydi, Leyli Məcnun əfsanədi.  
Sevgisiz yüz insan ölsə, dünyadan insan əskilməz

Bu sevgimiz pünhan qalıb ikimizin arasında  
Onu açsaq tufan olar, dünyadan tufan əskilməz

Eşq məşəqqət sözündəndir, yolu Kərbəladan keçər,  
Sən o yola düşər olsan, başından qalxan əskilməz.

Zahid Xəlil, bu yaşında səni oda salan varsa,  
Demək hələ yer üzündən Kərəmlə Məcnun əskilməz.

## EVİMİZƏ GƏTİRİRƏM.

Biz hər axşam ayrılıq,  
Gözlərimlə səni gülüm,  
Qapınıza ötürürəm.  
Sonra isə  
Buludların üstü ilə  
Evimizə gətirirəm.

Necə oldu, ayrılanda  
Macal tapmadıq?!  
- Yubandınız, cavan oğlan,-  
deyə məni haraylayan  
qoca kişi  
yekə bığlı, uca kişi  
ayırdı bizi.  
Təyyarənin qapısında  
papağımı qaldırdım göyə  
Amma heç sən,  
Tərpənmədin yerindən, niyə?  
Heykəl kimi maddım - maddım mənə baxırdın  
Qaldın elə baxa - baxa ...  
Görüşəndə bu görüşə inanmamışdıq  
Ayrılanda inanmadıq bu ayrılığa.

1965, Adler

Eh, sənin xəbərin yoxdu, xəbərdən ...  
Çıxıb gedəcəyəm günün birində.  
Keçib dərələrdən, göy təpələrdən,  
Gözdən itəcəyəm günün birində

Gözün lal sükutla elə haraylar ...  
Bir sim qırılacaq ünümdə mənim.  
Yüyürüb qarşımı kəsəcək çaylar  
Dağlar dikələcək önümdə mənim.

Buludlar yanacaq, bir təndir kimi,  
Şimşəklər bir anda bollaşacaqdır.  
Qırılıb tökülən bir kəndir kimi,  
Yollar ayağıma dolaşacaqdır.

Dərələr susacaq suçlu, gileyli,  
Bəlkə qınayacaq bulaqlar məni.  
Oyansa qəlbimdə qayıtmaq meyli,  
Söyüd bacı kimi qucaqlar məni.

Eh sənin xəbərin yoxdu, xəbərdən,  
Çıxıb gedəcəyəm günün birində.  
Keçib dərələrdən, göy təpələrdən  
Gözdən itəcəyəm günün birində.

## YAMAN DƏYİŞMİŞƏM.

Basmışdı köksünə  
Ağ ulduzları.  
Dəniz həmin gecə  
Hey nə deyirdi?  
Yoxsa o mehriban  
Pıçılıtları,  
Mehriban ləpələr  
Əzbərləyirdi!

Yaman dəyişmişəm  
O gündən bəri,  
Dəyişib gözümdə  
Tamam həyat da.  
Nədəndi hamının gülür gözləri,  
Yoxsa kədər yoxdur bu kainatda?

Görürsən,  
Önümdə bir körpə uşaq  
Yeriyir, yıxılır, yüyürür hərdən.  
Eh, onu nədənsə hamıdan qabaq  
Yüyürüb, qaldırmaq istəyirəm mən

Görüm qismət olsun  
Sevgi hər kəsə,  
O qovur ürəkdən  
Qüssəni, qəmi.  
Anam nə duyubsa,  
Nə eşidibsa,  
Uşaq tək hey öpür,  
Oxşayır məni.

Gör nəyə qadirmiş  
Eşqimiz bizim,  
Gözümdə dəyişib bütün asiman.

Bu sirri agah et,  
Yoxsa əzizim,  
Dünyaya sevincdən  
Pərdə tutmusan?

Hər zaman önümdə  
Duran sevgilim,  
Sən adi insansan,  
Ya ki, bir pəri ?!  
Yaman dəyişmişəm,  
Yaman, sevgilim.  
Yaman dəyişmişəm  
O gündən bəri.

## UÇUB GEDƏCƏYDİK...

Bahara çatmışdıq ömrün qışında.  
Ağac kölkəsində göyə uçurduq  
Uçub gedəcəydik bir ağ maşında,  
Görən ağlımızı niyə uçurduq ?!

Şirin sevgi anı qaldı arxada  
Qaldı o kölgəlik bir oba kimi  
Təyyarə meydanı qaldı arxada,  
Quşu uçub getmiş bir yuva kimi

Nə yaman tərs gəldi bir gör işimiz,  
Dözək həsrətinə gərək illərin,  
Bəlkə də qalacaq bu görüşümüz,  
Dəmir yaddaşında təyyarələrin.

Qəm yemə o günlər coşqun sel kimi,  
Bizim qəlbimizdə çağlayacaqdır.  
O xoş xatirələr zərif tel kimi,  
Bizi bu dünyaya bağlayacaqdır.

## ULDUZ.

Gözlərinə baxıram mən-  
bir cüt ulduz.  
Ulduzlardır mənə hərdən  
Gözlərini andıran da.  
Bəs nədəndir bu ulduzlar  
Günəş olur,  
Ürəyimi yandıranda ?!

## *CAN DEDİM.*

Mən sənə can dedim ki,  
Sən də mənə deyəsən.  
Demədim ki, sözümdən  
Sınasan inciyəsən.  
Bayaq yağış yağdı  
Gülümsündü deyəsən  
Buludlar axdı, keçdi,  
Şimşəklər çaxdı. keçdi.

## *BƏNÖVŞƏ.*

Küknar meşəliyində,  
Mat qalmışam bir işə.  
Buz layının üstündə,  
Şölələnir bənövşə.

İstəyirəm qışqıram,  
Eşidən yox heç məni.  
Onun bəyaz Alovu  
Yandıracaq meşəni.

Kirpiyini qırpmadan,  
Durub üzü günəşə,  
Əridikcə buz layı,  
Gülümsünür bənövşə.

## QAR ALTINDA İZİMİZ.

Qar üstdə alıšan gül idik o gün,  
Körpə ceyran kimi qısıldın mənə.  
O cüt ləpirləri qorumaq üçün  
Küknar meşəsinə qar düşüb yenə.

Qoy yağsın qar altda qalaq ikimiz,  
Qar deyil, uçuşan ağ kəpənəkdi.,  
Bizim qar altında qalan izimiz,  
Yazda bənövşəyə çevriləcəkdİ.

## GÖZLƏRİMDƏN ÇIXIR.

Sənin odlu baxışların,  
Başqasını oda salıb  
Taleyini mənim kimi,  
Kəməndinə o da salıb.  
Ağlayıram həzin - həzin,  
Göz yaşlarım axır indi.  
Ürəyimə girən eşqin,  
Gözlərimdən çıxır indi.



## QIZA NIŞAN GƏLƏNDƏ.

Ulduz ağ çiçək olar,  
Qıza nişan gələndə.  
Çiçəklər göyçək olar  
Qıza nişan gələndə,

Oğlana naz edənlər  
Bu gün yanar, yaxıllar.  
Bir gündə neçə qızın  
Qız yuxusu dağılar.

Qıza nişan gələndə  
Oğlanlar qeyrətlənər.  
Qıza nişan gələndə  
Oğlanlar cürətlənər.

Qız arar göyçəkləşər  
Qızların göyçəkləri.  
Yanaqlara yapışar  
Lalənin ləçəkləri.

Ulduz ağ çiçək olar  
Qıza nişan gələndə.  
Çiçəklər göyçək olar  
Qıza nişan gələndə.

## MƏCNUNA.

Qırıldı fikrimin təsbehi,  
Yalın ayağınla qıranda,  
Ərəbistan çöllərinin damarını.  
Sən Leyliyə olan etibarımı  
Naləyə çevirdin.  
Çevrildin nağıla.  
Eşqə düşdün,  
Payına vüsal yerinə məcnunluq düşdü.  
Ləpirlərin dağ basdı səhralara,  
Yığışdılar, gəldilər  
Səhər bura.  
Atan gəldi -  
əsrin fəryad səsi kimi.  
Anan gəldi -  
atanın kölgəsi kimi.  
Öz gölgəsi də vardı -  
Dərdi kimi uzun,  
ömrü kimi qara  
Leyli - Məcnun sevgisini  
ayaq izlərində  
töküb gəlmişdilər yollara.  
Min ildir  
gah səhraya düşürsən,  
gah nənəmin nağılına.  
yol gəlirsən elə.  
Xoş gördük ustad!  
Nə uzun yol gəlmisən belə  
Kitablara çevrilə - çevrilə.

## MƏNİM MAVİ MƏHƏBBƏTİM.

Məhəbbətin rəngi varmış-  
Bilməmişik.  
Neçə rəngdə eşq olarmış-  
Bilməmişik.  
Onu gördüm  
Qara dəniz sahilində  
Gözlər mavi  
Sular mavi.  
Əynində bir don var - mavi  
O, bir parça mavi idi  
Mavi səma qucağında,  
Mavi dəniz qırağında.  
Danışdı şirin- şirin  
Gözlərində qalan rənglər yox olurdu.  
Yavaş - yavaş  
Mənim mavi məhəbbətim doğulurdu.

## ZARAFAT

Şirin həsrətinə dözüb bir qədər,  
Bu gün görüşünə getmirəm yarın.  
Qoy yolsun saçını salxım söyüdlər,  
Tüstüsü başımdan çıxsın dağların.

Ondan küsəcəyəm bir uşaq kimi  
Dözərəm, dözərəm, buna bir təhər.  
Heyrətdən açılan bir dodaq kimi  
Dağlansın lalələr, yansın lalələr.

Vurnuxsun küləklər belədən belə,  
Bir hicran nəğməsi desin bulaqlar.  
Qoy çinar çağırsın yarpaq əlilə,  
Arxamca uzansın yaşıl budaqlar.

Sonra biləndə ki, bu zarafatdı,  
Şaqqanaq çəkəcək göydə şimşəklər.  
Külək bu görüşə gələcək atlı  
Uğunub gedəcək göy biçənəklər.

Şirin həsrətinə dözüb bir qədər,  
Bu gün görüşünə getmirəm yarın.  
Qoy yolsun saçını salxım söyüdlər,  
Tüstüsü başından çıxsın dağların.

## QIZLAR YATAQXANASI.

Qızlar yataqxanası-  
Qızıl güllər məskəni  
Hansı oğlan sevməyib,  
Söylə ürəkdən səni?!

Otaqların qız kimi,  
Həm nazlı. həm həyalı,  
Burda neçə qız qalır,  
Neçə oğlan xəyalı.

Oğul gərək qızların  
Baxışından qoruna.  
Allahın özü burda  
Düşər sevgi toruna.

Qızlar bura gətirib  
Səfasını dağların,  
Həyasını dağların,  
Vəfasını dağların.

Yanaqlar qıp - qırmızı,  
Bir baxışdan qanayar.  
Beləsini sevməsən,  
Dünya səni qınayar.

Qızlar, mənə baxmayın,  
Baxışlar mənə neynər?!  
İlk eşqim yada düşər  
Burnumun ucu göynər.

Qızlar dərstdən çıxanda,  
Axar yataqxanaya.  
Oğlanlar həsrət həsrət.  
Baxar yataqxanaya.

Deyən qıra bilməyib  
Oğlanın inadını.  
Bir pəncərə açıbdır  
Göyərçin qanadını.

Qızlar qol - qola girər  
Oğlanlar gəndə gedər  
Qızlar yataqxanaya  
Elçilər kəndə gedər.

Qızlar yataqxanası-  
Qızıl güllər məskəni.  
Hansı oğlan sevməyib  
Söylə ürəkdən səni?!

## QIZLAR MƏHƏBBƏTDƏN ŞER OXUYUR ...

Qızlar məhəbbətdən şer oxuyur,  
Bu saat ulduzlar alışacaqdır.  
Nöqtələr , vergüllər çiçək qoxuyur,  
Çiçəklər dil açıb danışacaqdır.

Çənəsi ovcunda, fikrə dalaraq,  
Qızlar şer oxuyur sevgi yaşında.  
İndicə qızıl gül pardaxlanacaq,  
Bülbül oxuyacaq budaq başında.

Ən şirin sözləri dodaqlarında,  
Oğlanlar yatmayıb gözlər səhəri,  
Qızlar şer oxuyur otaqlarında  
Qızların dünyadan yoxdur xəbəri.

Analar gözləyir aşıb daşaraq,  
Gizli duaları hələ dodaqda.  
Həmin kök üstündə pıçıldaşaraq,  
Qızlar şer oxuyur məhəbbət haqda.

Gözləri yol çəkir, düşünür nələr,  
Sözlər ürəklərə ən yaxın sirdaş.  
Misranın sonunda duran nöqtələr,  
Hicranın sonunda dayanaydı kaş.

Qızlar məhəbbətdən şer oxuyar,  
Bu saat ulduzlar alışacaqdır  
Nöqtələr, vergüllər çiçək qoxuyur  
Çiçəklər dil açıb danışacaqdır.

## SƏHƏR NƏĞMƏSİ.

Günəş şəhdən muncuq düzür  
Çiçəklərin qulağına.  
Səhər - səhər nəğmə qonur  
Qız - gəlinin dodağına

Qızlar zərif, qızlar qəşəng,  
Hərəsi bir canlı çələng.  
Ağ əlləri göyərçin tək  
Dəyir gülün budağına

O qıza bax - qarçıçəyi,  
Dırnaqları tər ləçəyi.  
Könül deyir dər çiçəyi,  
Toxun onun barmağına,

Dedim güldür əlin axı.  
Xeyli güldü mənə baxıb.  
Baxdım onun topladığı  
Qızılgülün qalağına.

Ürək, axı sən aşıqsən,  
Cürətli ol ay aşıq , sən!  
Bir söz dedim : - Yaraşıqsan  
Zaqatala torpağına.

## BİR AZ GÜL, AY GÜLÜM.

Bir az gül, ay gülüm, heç kəs sənin tək,  
Belə gülə bilməz, ağlaya bilməz.  
O dağı sinəmin lap başından çək,  
Heç kəs sənini kimi dağlaya bilməz.

Yamanca dövlətli olmuşam axı,  
Başında qızılı şimşəklər çaxır.  
Gözümdən zər axır, mirvari axır,  
Bulaqlar da belə çağlaya bilməz.

Qəlbimdə nə qədər nəğmə var hələ.  
Sənin eşqin ilə ötürəm elə.  
Məni bu dünyaya zəncirlər belə,  
Bircə telin qədər bağlaya bilməz.

## GÖZƏLLİK.

Onu mənə rəva görmür dost, tanış,  
Deyirlər ki, çox çirkindir sevgilin.  
Başqasına könül bağla,  
Gül, danış,  
Gözəl deyil,  
Yox, çirkindir sevgilin.

Bu sözlərdən - sular kimi bulandım,  
Düzü,

buna dözmək asan deyildir.  
Təkcə onun həsrətilə dolandım,  
Axı, bunlar daha  
Pünhan deyildir.

Eşq oldumu,  
yalan olur sir - sifət,  
Hansı qəlbə  
Bu xoş duyğu gülməyib.  
Neçə qıza camal verib təbiət,  
Fəqət hamı gözəl ola bilməyib.  
Nə qəm,  
Onun isə söhbəti var,

Sözü var,  
Ürəyimdə yuva salıb sözləri.  
Könlü təmiz,  
Fikri safdır su kimi,  
İstəyini oxuyuram gözündən.  
Gözəlliyi heyran edib qəlbimi,  
Dost - tanış  
Necə başa salım mən?!

## DƏLİ ŞEYTAN

Dəli şeytan, dəli şeytan,  
Yaman saldın oda məni.  
Dedin ki, sev o dilbəri  
Sevdim, sevdi o da məni.

Bir ox atdı oxlarından,  
Dəyib keçdi çoxlarından,  
Oda salıb ahlarından,  
Sonra gəzdi suda məni.

Deyirdilər güldürəcək,  
Zahid Xəlil gül dərəcək,  
Deyən özü öldürəcək.  
Qıymayacaq yada məni.

## HARADASAN.

Pəncərəmin önündən  
Ürkək - ürkək keçərdin.  
Hamı qoşa gəzərdi,  
Sən isə tək keçərdin.

Gedərdin gedişinə,  
Küçələr heyran idi.  
Gülərdin gülüşündən  
Güllər pərişan idi.

Eh sən yalnız gedərdin,  
Mən yalnız dayanardım.  
Sən açıq yandırardın  
Mən gizləncə yanardım.

Günlər ötdü sovuşdu,  
Günlər - günə qovuşdu.

Bir qərib quşcuğaz tək,  
Uçdum mən həməndən.  
Aylar ötüb o vaxtdan,  
İllər keçib o ildən.

Gəlmişəm ürəyimdə,  
O uğursuz illərin.  
Qəm-qubarı qalıbdır.  
Saçlarımda hicranın,  
Yadigarı qalıbdır.  
Fəsillər ötüşsə də  
İndi o vaxtdan bəri  
Nə səni unudaram,  
Nə də o axşamları,  
Nə də o səhərləri.

Mənə elə gəlir ki,  
Sən hələ tək keçirsən,  
Yenə o küçələrdən.  
Ürkək - ürkək keçirsən,  
Ürkək - ürkək keçirsən.

## *OXUMA, FLORA, OXUMA!*

Sənin səsin, çoxlarını  
Dar ayağa çəkəsidə,  
O çağlayan nəğmə deyil  
Bir ildırım hikkəsidi  
Oxuma, Flora, oxuma!

Milyon ürək vəcdə gəlir,  
Bir ürəyin yangısından,  
Qorxuram ki, alışarım,  
Zəngülənin çınqısından  
Oxuma, Flora, oxuma!

Günün ilq şüaları,  
Necə çönüb, səs olubdu?!  
Qışın da öz ləzzəti var -  
Qış çevrilib yaz olubdu,  
Oxuma, Flora, oxuma!

Bu qədər ki, oxuyursan.  
Birdən nəğmə olar dünya  
Qorxuram ki, Xəzər daşar  
Su altında qalar dünya  
Oxuma, Flora, oxuma!

Dağ başından duman qalxır  
Tüstülənir neçə ocaq.  
Bir az da belə oxusan  
Dünya yanıb kül olacaq  
Oxuma, Flora, oxuma!

Burax getsin bu sevdanı,  
Qurusun gözünün yaşı  
Məhəbbətin dağ selidir

Uçurarsan dağı daşı  
Oxuma, Flora, oxuma!

Ürəyini hələ çoxmu  
Verəcəksən tufanlara ?!  
Biz cəhənnəm, rəhmin gəlsin  
Təzə qalxan cavanlara  
Oxuma, Flora, oxuma!

## SƏN GETDİN.

Sən getdin,  
qəlbimin asimanında  
Bir ildırım çaxdı,  
bir işıq söndü  
Boğulduq bir eşqin burulğanında  
Dünya özü boyda zindana döndü.

Bəlkə xatirinə dəydi sözlərim  
Məhəbbət bir kövrək budaq kimidir  
Yollara dikilən fağır gözlərim,  
Atasız - anasız uşaq kimidir.

Ürək yarasını, qəlb qırığı,ni,  
Bilirəm düzəltmək olmaz yenidən  
Verdin buludlara hıçqırığıni  
Verdin şimşəklərə qəzəbini sən

Getmədin qızların çoxu kimi sən  
Dağıldın bir şirin yuxu kimi sən

Bir dost sözünü də eşitmirəm mən  
Bir cürə olmuşam - lap key kimiyəm.  
Getdiyim yolu da çaşırım hərdən  
Orbitindən çıxan peyk kimiyəm  
Qayıt məni dinlə , qayıt bircə an  
Gəl yenə görüşək əzizlər kimi  
Bil ki, gözləyirəm səni hər zaman,  
Qızıl pul itirən xəsislər kimi.



## ONSUZ DA MƏN SƏNİ SEVMƏYƏCƏM.

Ruhumla, hissimlə nə əlləşirsən ?  
Deyirsən açılan təzə çiçəyəm"  
Vallah lap havayı gözəlləşirsən  
Onsuz da mən səni sevməyəcəyəm.

Ürəkmi umursan bu quru daşdan  
İnsaf et, aqlımı çıxartma başdan  
Harama yaraşır sevgi bu yaşda  
Onsuz da mən səni sevməyəcəm.

Şərikmi çıxırsan duyğularıma,  
Əsəb simlərini çəkdi tarıma  
Qayıdıb nə deyim evdə qarıma ?!  
Onsuz da mən səni sevməyəcəm.

## ALLAH YARADANDA SƏNİ YAZ İMİŞ.

Allah yaradanda səni yaz imiş-  
Çiçək xəlv eləyib insan yerinə.  
Bu dünyada yəqin loğman az imiş,  
Səni yaradıbdı loğman yerinə.

Sən bəşər deyilsən, hardan gəlmisən ?  
Allah kəlamından qopan kəlməsən.  
Şərsən, qəzəlsən, gözəlləməsən  
Səni oxuyaram dastan yerinə.

Bu sevgi döyünən ürək kimidi,  
Təzəcə açılan çiçək kimidi.  
O, elə təmizdi, mələk kimidi -  
Ona and içərəm quran yerinə.

Ruhum gecə - gündüz hey səni yoxlar  
Ürək bu sevdanı gizlində saxlar.  
Sinəmi deşməyə hazırdır oxlar-  
Qaşların çəkilib kaman yerinə.

Çoxunu salıbdı ağıza - dilə  
Məhəbbət Kərəmi, Məcnunu belə  
Əgər dönük çıxsan Zahid Xəlilə  
Dünyanı dağıdar tufan yerinə.

2006.

## MÜNDƏRİCAT

<b>BİZİM BAĞÇAMIZA BİR ÇƏMƏN DÜŞÜB</b> .....	4
Mənim ömrüm .....	5
Bu yerlər .....	7
Atalar .....	8
Anama .....	10
Salatın .....	11
Vətən, mənə oğul demə .....	13
Gəlib.....	14
Bizim bağımıza bir çəmən düşüb .....	15
Bənövşə .....	16
Novruz .....	17
Bulaq .....	18
Dənizə axşam düşür.....	19
Qayıq .....	21
Qızıl qaz .....	23
Qış .....	24
Tufandan sonra .....	25
Qumlu sahilləri buz tutdu yenə.....	26
Deyirsən bərk gəlib Bakının qışı.....	27
Peredelkinodan uşaqlara məktub .....	28
Təbrizdən dünyaya yollar uzanır .....	29
Şuşanın uşaqları .....	30
Ərhədçinin düşüncələri .....	31
Yurmala .....	32
Moskva çayı .....	33
Mənə çəpik çalıb alqış deyən dost.....	34
İşıqla doldurun ürəyimizi .....	35
Nazim Hikmətin şeir gecəsi .....	37
O gün.....	38

Bu dünya dediyin nədir görəsən.....	39
Dünyanın .....	40
Deyirəm bəlkə heç .....	41
Kətəyən kolu.....	42
Bir az danış, qoca Kəpəz.....	43
Dostluq ağacı .....	44
Bizim Əbdül müəllim .....	45
Qar altında izimiz .....	47
Bizim gizli sevgimiz .....	48
<b>QIZLAR MƏHƏBBƏTDƏN ŞEİR OXUYUR</b> .....	49
Qəzəl.....	50
Elimizə gətirirəm .....	51
İnanmadıq .....	52
Xəbərin yoxdu xəbərdən.....	53
Yaman dəyişmişəm.....	54
Uçub gedəcəyik .....	56
Ulduz.....	57
Can dedim .....	58
Bənövşə .....	59
Qar altında izimiz .....	60
Gözlərimdən çıxır .....	61
Qıza nişan gələndə .....	62
Məcnuna .....	63
Mənim mavi məhəbbətim .....	64
Zarafat .....	65
Qızlar yataqxanası.....	66
Qızlar məhəbbətdən şeir oxuyur .....	68
Səhər nəğməsi .....	69
Bir az gül, ay gülüm.....	70
Gözəllik .....	71
Dəli şeytan.....	72

Haradasan.....	73
Oxuma, Flora, oxuma!.....	75
Sən getdin.....	77
Onsuzda mən səni sevməyəcəyəm.....	78
Allah yaradanda səni yaz imiş.....	79

Çapa imzalanmış 18.06.2007-ci il  
Kağız formatı 60x84 1/16, çap vərəqi 5  
Sifariş 154, sayı 200, qiyməti sərbəst

---

ADPU-nun mətbəəsi  
Bakı, Ü.Hacıbəyov küçəsi, 34  
Tel: 493-74-10



Zahid Xəlil müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ xalqlarının dillərində nəşr olunmuşdur. O, «Literaturnaya qazeta»nın «Zolotoy telyonok», Azərbaycan jurnalistlər ittifaqının «Qızıl Qələm» mükafatının laureatıdır.

Onun «Salam cırtdan» kitabı keçmiş SSRİ üzrə 1987-ci ilin, «Cırtdanla Azmanın macərələri» kitabı isə 1988-ci ildə Azərbaycan üzrə ilin ən yaxşı uşaq kitabı müsabiqələrinin qalibi olmuşdur.

Zahid Xəlil filologiya elmləri doktoru, professordur.